

NİCABƏT İSLAMOVA
AMEA Naxçıvan Bölmesi

Email: Islamovanecbet77@gmail.com

FƏZLULLAH SƏJİD TƏQİ FİRUAZABADI ƏS-SİRAZİ

AMEA Naxçıvan Bölümü Əlyazmalar Fondunda Şərqi bir sıra görkəmləri alımlarının əlyazmalarını və çap kitabları mühafizə olunur. Bəlliyi mütləqdən biri da Fıruzabad şəhərətə - Əzizlərdən Gökəmli dilçisi, təfərrüatçı, fəqih, hədiçəsi olan olimin anasışlı asırlarından biri olan "Qamusul-luğat" (Qamusul-nühi) kitabında fondda mühafizə olunur. O, əzəb dilinin qrammatikasından bəhs edən bu əsəri zərərəndən 2000 kicidən istifadə etmişdir. 70-dən çox asərin mütləqi olanının bir kitabi əzərbəjcanlılar üçün avsəz məhadidir.

Açar sözlər: əlvazma, Firuzabadi, "Qamusul-luğat" (Qamusul-muhit), dilçilik

Hər bir xalqın keçmişinin araşdırılmasında daş kitabalar, qalalar və digər maddi mədəniyyət nümunələri ilə yanmış yazılı abidaların dözüna maxsus yeri vardır. Bu yazılı abidalar tarixin çatın yollarından bu günümüze qədər olan dövrdə baş vermiş hədiləşmələr özündə saxlamışlar. AMEA Naxçıvan Bölümünün Əlyazmalar Fondunda mühafizə olunan alyazma əsrlər yalnız öz məzmunu ilə deyil, həmçinin xalqımızın iqtisadiyyatını, tarixini, mədəniyyətini eks etdirməsi baxımından da çox qiymətlidir. Onlar tarix, hüquq, ədəbiyyat, dilçilik, möntiq, etika, ialhiyat və s. elm sahələrini əhatə edir. Bu əlyazma kitablarının içərisindəki miniatürlər, kitabların bədii tərtibatları, xətlər, incənaxışları, nəfis ornamentləri, yüksək zövqlə hazırlanmış cildləri, bizi yüzülliklərdən xəbər verir. Həmin materialların xeyli qismını dilçiliklə və xüsusun da erab dilçiliyi ilə bağlı yazılı abidalar taşkil edir. Ərab dilinin qrammatikasının saciyayıv xüsusiyyətlərinin və dil tarixinin öyrənilməsi baxımından bu materialların rolu avezəsizdir. Həmin materialların tədqiqi şərqsünasların qarşısında duran ən vacib məsələlərdən biridir. Əlyazmalar Fondunda mühafizə olunan yazılı abidələrinə biri də Fəzullullah Sədi Təqi Firuzəbadının müallifi olduğu "Qamusul-lüğət" əsəridir.

Əsildən Əbu Tahir Mücidəddin Məhəmməd ibn Yaqub Firuzabadi olan alim dövrünün görkəmli dilçisi, idbi, müfəssiri ve fiqh alimi olmuşdur. Şafi məzəhibinin mənşubunun alım fiqh (islam hüquq) elminin bilicisi kimi də tanınmışdır. Bu səbəbdən də o, əvvəlcə Zəbib sonra isə Yəməndə qazı vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədar bu vəzifədə çalışmışdır [2, s. 144]. Dövrünün en məşhur alımlarından biri olan Firuzabadi Bursada İ Bayazidə göründüyü də qeyd olunur. Bir rəvayət görə alım Əbu İsaq Sırızının naslındandır. Digar bir rəvayət görə isə onun nəslisi Əbu Bəkr Siddiqə çatır [2, s. 144; 3, s. 2]. Buna görə da Firuzabadi özünü "Siddiq" taxallusunu götürürmüştür.

Əbu Tahir Mücidəddin Məhəmməd ibn Yaqub bin Məhəmməd Firuzabadi h. q. 729-cu ildə Siraza bağlı Kazinur şəhərində dünyaya gelmişdir [3, s. 1]. Atasının dil və adəbiyyat müallimi olduğu bildirilir. Firuzabadi ilk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan elmə maraq göstərən alim artıq 7 yaşında Quranı əzber bilərkən hafifizlik dərəcə

casıñı çatmışdır. Sököz yaşında olanda Şiraza köçen alım burada tıhsilini davam etdirmiş ve Kivarrımdı. Abdullah ibn Mahmud kimi alımlardan dil ve adbiyyatı dörsi almıştır. Hemin dövrde Şiraz büyük elm ve maddaniyyat merkezine çevrilmiştir. Şeherde çoxlu mədrəsələr tikilmiş və bu mədrəsələrdə görkəmli alımlı fəaliyyət göstərildilər. Dövrün ən möşhur alımları burada yaşayış yaradırdılar. Bu da Firuzabadiñ galəcəkdə möşhür bir alım kimi yetişmişindən müthüm rəol oynamışdır. Əbu Abdullah Məhəmməd bin Yusif el-Ənsaridən hadis elminni öyrənərkən "Sahih-Ulxarı" ni oxumusdur. Bundan sonra Vəst şəhərinə gedərək burada Şəhabəddin Əhməd bin Əlidən Qırast elminni öyrənmişdir. Firuzabadi elm öyrənməq məqsədi ilə bir çox şəhərlərə də sayət etmişdir. Bu sayahatlar zamanı o hamim şəhər və əlköllərin tanınmış adamlarından çox böyük hörmət görmüşdür. Təsəvvüfi gözəl bilən alım İbnul-Arabinin fikirlərini dəstaklayarak bu mövzuda fətva vermişdir [4, s. 4]. Fətvanın məzmununda deyilir: "Muhîyyiddin İbnul-Arabinin elmi, hayatı və əməlləri bir örnekdir. O tariqat şahlinin seyxlərinin seyxiidir. Ona və onun elm fikirlərinə hərs edilin kitabları öyrənilməsi və öyrədilməsi, onun fikirlərindən istifadə edilməsi əgər təsəvvüf ahlı tərəfindən öyrənilirsə, caizdir. Belə şəxslərin seyxiy asərlərinə öyrənərək öyrətməsər dini mövzuda olan münaqişələrin həll olunmasına kömək edəcək. Bunun aksını düşünmək heç mümkin deyil. Çünki İbnul-Arabi Qurani Kərimi 70 cilddə təfsir etmiş, "Ona tərəfimizdən bir elm öyrətməmişdik" ayasına çatanda Haqq Taala Seyxiy ruhunu almışdır. Bütün bunlar İbnul-Arabi haqqında ən mükəmməl və ən güclü delillərdir. Belə ki, bu mövzuda deyilənlər yalnız yałançı və munkir olanlar inkar edə bilərlər" [4, s. 4].

Görkəmli alim təqribən h. 816-17-ci ildə vəfat etmişdir. Zəbitdə vəfat edən alim Cəbərtiyə tarigətinin banisi olan Cəbərtin Tərbəsində dəfn edilmişdir. Çox güclü zakaya ve yaddaşa malik olan alim təfsir, fiqh, adəbiyyat ve dilçiliklə bağlı bəri sira asərlər yazmışdır. Onun asərləri "Tahbirul-muwəssin fīt-tahbīr bi's-sin wa's-sin". Həm "sin" həm da "sin" hərfiyləri yazılıb oxuna bilən kalmalar haqqındadır. "Əd-Durānul-muబسَّاحَةُ fīلْغَرِيلْ مُعْشَلَّاً". Bu əsərdə üç hərəkə iş oxunub manası dayışın və daşıymayan kalmalıdır bir yərə yişilmişdir. Firuzabadının anı masnıcı "Qamusul-muhit"dir. Alim bu kitabın hazırlanmasında 2000 qədər kitabdan istifadə etdiyini bildirir. "Qamusul-muhit" in mütqiddinimizdir bər cox alımlar tərəfindən dəfəslər şərh olunmuşdur. Buna səbəb issa kitabın hazırlanıb oxubənən cox ağır olmasa olsun. Bu əsərin bir nüsxəsi də AMEA-nın Naxçıvan Bölümünən Əlyazmalar Fondunda möhafizə olunur. Bu nüsxədə əsərin adı kitabın birinci sahifəsində "Qamusul-luğat" kimi verilir. Anma kitabın ikinci sahifəsində mətnin avvalında müəllif əsəri "Qamusul-muhit" kimi da andalır [1, s. 2]. Buradan bəlli nəticaya gəlmək olar ki, "Qamusul-luğat" və "Qamusul-muhit" eyni əsərdir. Firuzabadının qələmə aldığı "Qamusul muhit" əsəri əsasında 60 cild olmuşdur. Bu gün bizim əlimizdə olan onuñ kicik bir hissəsidir. 813-cü (1410) ilə qələmə alıman bu qıyməti əsər Cövhəri ıslılı ulu düzülmüşdür. Bu sistemə əsasən eyni hərfi-la bitən sözlər bir yərə toplanır. Sözlərin kökləri əsas götürülen sıradə issə sözün son hərfi "bab", ilk hərfi issa "fasıl" adlanıclarlaq qılışa sırası ilə düzülür. Ortada qalan hərfərə də əlibə sirasına əsəsan düzülür. Tərəma kalmalərinin altından açqlaması yazılır. Ərab dilində böyük sözlərin qızılaltımları ilə dəfəsə olaraq Firuzabadi tətbiq etmişdir.

Tərtibatı: paleoqrafik xüsusiyyətlərinə görə sadə tərtibatlıdır.

Dili: ərəb

Tarixi: h.q. 1286-cı il Təbriz.

Cildi: bozumtul qara rəngdə kartondan düzəldilmişdir.

Mövzusu: ərəb dilinin qrammatikası.

Ölçüsü: uzunluğu 21 x 35

Xətti: nəstəliq.
Kağızı: Avropa istehsalı.
Şətirlərin sayı: 39.



Kitab həm Şərq üsulu, həm də müasir üsulla nömrələnib. Qara mürakkəblə nəs-təliq xətti ilə çox səliqəli şəkildə yazılış matn asan oxunur. Konərində müllif tərəfindən qara mürakkəblə iki hərfərlə həsiyələr yazılib, bunları da oxumaq çox asandır. Birinci sahifə müxtəlif ornamentlərdə bəzədilmişdir. Sahifənin sağ tərəfində möhür var. Sonuncu sahifədə naşı olunduğu il və şəhər yazılmışdır. Birinci sahifədə müllif geniş ön söz yazmışdır. Burada dövrünün görkəmli alimlərinin adlarını çəkərək bu asərin yazılmışında onlardan faydaladığını, onların yazdıqları əsərlərdən istifadə etdiyini qeyd edib. Deyilənlərdən belə noticəyə gəlmək olar ki, Fəzəllullah Səid Təqi Firuzabadi as-Shirazi öz dövrünün görkəmli elm xadimi olmuşdur. Onun arab dilinin grammatiskasına həst etdiyi "Qamusul-lugat" (Qamusul-muhit) əsəri orijinal elmi mülahizələrlə zengindir. Onun xüsusi tədqiqatçı ehtiyacı vardır.

ƏDƏBİYYAT

1. Fəzəllullah Səid Təqi Firuzabadi as-Shirazi. Qamusul-muhit. AMEA Naxçıvan Bölmesi, Əlyazmalar Fondu. Şif: D-11/29
2. Kütü Hulusi. İslâm Ansiklopedisi: 44 cild, c. XIII, s. 143-145.
3. Firuzabadi www.wikipediya.org.
4. Tek Abdurrezak. İbnül'l-Arabi'yi Müdafaa amaciyla kaleme alınan fetvələr. www.wikipediya.org.

Ниджабет Исламова

ФАЗЛУЛЛАХ САДИ ТАГИ ФИРУЗАБАДИ ЭШ-ШИРАЗИ

В Нахчыванском отделе Фонда Рукописей НАН Азербайджана сохраняются рукописи и печатные книги многочисленных ученых Востока. Одним из таких авторов является Фирузабади эш-Ширази. Он был языковедом, толкователем Корана и хадисистом. В фонде хранится одна из его известных книг «Гамусуль-лугат».

В процессе работы над ним он воспользовался 2000 книг. Данная книга охватывает грамматику арабского языка и является незаменимым источником для научных арабистов. Он был автором более 70-ти произведений.

Ключевые слова: рукописи, Фирузабади, «Гамусуль-лугат» (Гамусуль-Мухит), языковедение.

Nicabet Islamova

FAZLULLAH SAID TAGI FIRUZABADI AS-SHIRAZI

Manuscripts and printed books are preserved in Manuscript fund of the Nakhchivan branch of ANAS by a number of prominent scholars from the East. One of such scholars is Firuzabadi As-Shirazi. Gamusul-lughat, one of the most famous works of the great linguist, commentator, canonist and scholar, is protected in the fund. During the writing of this book dealing with Arabic grammar, 2000 books were used. This book of the author who has more than 70 works is an indispensable source for Arabists.

Keywords: manuscript, Firuzabadi, "Gamusul-lughat", (Gamusul-muhit), linguistics.

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)